



Mədəni ińska yüksək ehtiram

Prezident İlham Əliyevin bu sahədə yürütdüyü siyaset böyük rəğbətlə qarşılanır

Müasir dövrümüz olduqca mürəkkəb proseslərlə tarixin səhifələrinə yazılmır. Müxtəlif ölkələrdə qarşıdurmaların baş verməsi yalnız insanların faciəsinə çevrilər, eyni zamanda əsrlərə şahidlik etmiş tarixi abidələr dağıdırıllar, ayrı-ayrı xalqların milli irlərinə, mədəniyyətinə, incəsənətinə ağır zərbələr vurulur. Belə bir zamanda Azərbaycanın bütün dünyada demokratiyaya, sülhə, sabitliyə çağrış edən, mədəni irlərin qorunmasında məqsədyönlü işlər həyata keçirən ölkələrənən biri olması sevindirici və qürurvericidir.

Dünyada baş verən proseslər göstərir ki, bir çox problemin həlli tolerantlıq və multikulturalizmdədir. Bu gün respublikamız tolerantlıq və multikulturalizm sahəsində dünyaya nümunə olan ölkədir. Həm coğrafi, həm tarixi, həm də mədəni əlaqələr baxımdan əlverişli regionda yerləşən Azərbaycanda bütün xalqların və dirlərin nümayəndələri bir ailə kimi, mehriban şəraitdə yaşayırlar. Dövlət başçısı Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasetidir və alternativi yoxdur. Respublikamızda 2016-ci il "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" kimi qeyd olunması haqqında Prezident İlham Əliyevin sərəncamları multikultural və tolerant dəyərlərə münasibətin təzahürü oldu.

Prezident İlham Əliyev bildirib ki, "Xalqımızı xalq kimi, millet kimi qoruyub-saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimiz-

dir - biz bu sahələrə böyük diqqət göstərməliyik".

2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında sərəncam da bu diqqətin təzahürü oldu. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi qərarlar mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə əsaslı islahatların həyata keçiriləcək ilə nəticələnir. Tətbiqi sonet, teatr, kino, musiqi, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul edilən dövlət programları, həmcinin mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzalanın sərəncamlar ölkəmizdə mədəniyyət, mənəvi dəyərlərin qorunub-saxlanılmasına diqqət və qayğının bariz nümunələridir.

Azərbaycan xalqı dünyaya bəxş etdiyi dahi şəxsiyyətləri ilə qurur duyur. İmadəddin Nəsimi həmin dünyasährətli şəxsiyyətlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirlər ilk yaradıcılarından olan, dünyaya ədəbiyyatı və fəlsəfi fikrində misilsiz rol oynayan görkəmlili Azərbaycan şairi və mütəfəkkiriñin 650 illik yubileyi münasibəti ile Prezident İlham Əliyevin sə-

rəncamına əsasən, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ölkəmizin mədəni həyatında əlamətdar və təqdirəlayiq hadisəyə çevrildi.

Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu qeyd olunub. Şairin əsərləri Azərbaycan Prezidentinin "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalara hədiyyə edilmişdir.

Nəsiminin vəfatının 600 illiyi isə 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında qeyd edildi, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə "Nəsimi şeir, incəsənət və mənəviyyat" festivalı keçirildi.

2021-ci il Azərbaycanın dünən yəxş etdiyi dahi bir dahi Azərbaycan şairinin adı ilə bağlı oldu. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi ili" elan edildi. Bu sərəncam klassik ədəbi irlərimiz, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmlili simalarının əsərlərinin təbliğinə Azərbaycan dövlətinin xüsusi diqqətinin və böyük qayğısının növbəti əməli ifadəsi kimi yadda qaldı. Dahi Nizami Gəncəvinin həyatı və zəngin bədii irlərinin də müasir dövrdə bütün istiqamətlər

üzrə tədqiq və təbliğ edilməsinə böyük şərait yarandı. Ümumtəhsil məktəblərindən başlamış elm və mədəniyyət müəssisələrinə dək hər yerdə, eləcə də kütləvi informasiya vasitələrində geniş və əhatəli təbliğ işləri aparıldı.

Dərin tarixi kökləri olan dili, zəngin mədəniyyəti, şərəfləri tarixi Azərbaycan xalqının iftihxarıdır. Dünyaya səs salan alımlar, şairler, siyasetçilər, yetişdirən bu xalqın tarixində ağır zamanları da az olmadı. Ötən əsrin ayrı-ayrı illərində təcavüzkar ermənilərin törətdikləri qırğınılar, soyqırımları nəticəsində minlərlə soydaşımız şəhid oldu.

XX əsrin sonlarında yenidən məkrili planlarının həyata keçirən ermənilər Azərbaycan ərazilərinin iyirmi faizini zəbt etdilər. Həmin yerlər otuz ilə yaxın işğalçı Ermənistanın silahlı qüvvələrinin əsarətində qaldı. O illərdə hər bir azərbaycanlıının ən böyük arzusu, amali torpaqlarımızın yağıların işğalından azad edilməsi idi. Azərbaycan xalqı bu arzusuna 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində çatdı. Qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Bu böyük zəfərin sevincinə dəhər sevinc qarışı. 2022-ci il Prezident İlham Əliyevin sərəncamı ilə "Şuşa ili" elan olundu. Sərəncamda Qarabağ tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan, Şuşa sevgisinin hər bir azərbaycanlıının mənəvi varlığının aydınlaşmış parçası olduğu bildirildi. Qeyd olundu ki, təməli 1752-ci ilədə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin

inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsnə rol oynamışdır: "Haqq işi namənə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermenistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyəti xalqımızın qəhrəmanlıq ruhunun tentənəsinə əvvirlərək, tariximizə Zəfer Günü kimi həkk olundu".

Mədəniyyət paytaxtimız olan Şuşa şəhəri düşmən işğalından qurtulandan dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı. Sərəncamda bildirildiyi kimi: "Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddədə Şuşanın baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəmənin qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındaki kompleks işlərin tərkib hissəsidir".

Şuşada "Xarıbülbül" Musiqi Festivalının və Vaqif Poeziya Günlerinin təşkiləti ənənəsi bərpa olundu.

"Şuşa ili" bütün ölkədə qeyd olundu və bir-birindən maraqlı tədbirlərlə unudulmaz oldu.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**